



Növbahar

RESTORANI



Əziz Qonaq

Sizi rayonumuzun ən gözəl məkanlarından biri olan Növbahar restoranında görməkdən məmnunluq duyuruq və bizi seçdiyiniz üçün sizə təşəkkür edirik. Burada siz milli, avropa və Qax mətbəxinə xas yeməkləri, o cümlədən aşpazımıza məxsus olan üstü xəmirli sac və məşhur qozlu plovun dada bilərsiniz

Restoranımızın rahat atmosferi, özünə məxsus mətbəxi, orijinal interyeri sizə ev ab-havasını hiss etdirəcək. Sizə xoş istirahətlər!

Hörmətlə,

Mustafa Əhmədov
Restoran Müdiri

Maqsud Xasiyev
Baş Aşpaz

QƏLYANALTILAR/ STARTERS

Şəki Əzməsi/Sheki Style Marinated Fruits 5.00 AZN
(vişnə, alma, nanə, cəfəri/cherry, apple, mint, parsley)

Döyməc/Marinated Cherry 5.00 AZN
(vişnə turşusu/ marinated cherry)

Ev Turşuları/Mixed Pickles 5.00 AZN
(ağ pendir, hissə verilmiş pendir, holland pendiri, motal pendiri, sacaq pendiri/ white cucumber, white and red cabbage, quince, cherry-plum, cherry tomatoes, stuffed bell pepper)

Pendir Çeşidləri/Cheese Plate 7.00 AZN
(ağ pendir, hissə verilmiş pendir, holland pendiri, motal pendiri, sacaq pendiri/ white cheese, smoked cheese, Dutch cheese, sheep cheese, pigtail cheese)

Zeytun Çeşidləri/Olives 8.00 AZN
(yaşıl zeytun, qara zeytun, limon/ green olives, black olives, lemon)

Təzə Tərəvəzlər/Fresh Vegetables 8.00 AZN
(pomidor, xiyar, biber, göyərti/tomato, cucumber, chilli pepper, greens)

Badımcan Ruleti/Eggplant Rouled 8.00 AZN
(badımcan, qoz, mayonez, sarımsaq/aubergines, walnut, garlic, mayonnaise)

SALATLAR/SALADS

Çoban Salatı/Shephard Salad 5.00 AZN
(pomidor, xiyar, qırmızı soğan, göyərti, limon, zeytun yağı/ tomatoes, cucumbers, red onion, greens, lemon, olive oil)

Qozlu Tərəvəz Salatı/Vegetable Salad with Walnut 5.00 AZN
(pomidor, xiyar, qoz, narşərab/tomato, cucumber, nut, pomegranate souce)

Paytaxt Salatı/Russian Salad 5.00 AZN
(toyuq filesi, kartof, yumurta, xiyar, kök, yaşıl noxud, göyərti, mayonez/ potatoes, chicken fillet, chicken eggs, cucumbers, carrot, green pea, mayonnaise, greens)

Mangal Salatı/Eggplant Salad 6.00 AZN
(pomidor, rəngli bolqar bibəri, badımcan, qırmızı soğan, göyərti, bitki yağı/ tomatoes, colored bell peppers, aubergines, red onion, greens, vegetable oil)

Nar Salatı/Pomegranate Salad 8.00 AZN
(motal pendiri, nar, narşərab, kahi, göyərti, zeytun yağı/ sheep cheese, pomegranate, narsharab, lettuce leaves, greens, olive oil)

XƏMİR YEMƏKLƏRİ/ PASTAS

Göyərtili Qutab/Qutab with Greens (göyərtili, qatıq, əridilmiş kərə yağı/ assorted greens, melted butter, homemade yoghurt)	2.00 AZN
Ət Qutabı/Qutab with Meat (quzu əti, dana əti, baş soğan, nar, sumax, əridilmiş kərə yağı/ lamb meat, veal, sumac, onion, pomegranate, melted butter)	3.00 AZN
Göyərtili Gürzə/Gurze with Greens (dağ göyərtisi, qatıq, kərə yağı/ mountain herbs, dough, homemade yoghurt, butter)	6.00 AZN
Ətli Gürzə/Gurze with Meat (quzu əti, baş soğan, palçıq turşu, kərə yağı/ lamb meat, dough, onion, plum paste, butter)	7.00 AZN
Sürhüllü Ətli/Surhullu with fresh Meat (quzu əti, sürhüllü xəmiri, palçıq turşu, sarımsaq/ lamb meat, surhullu, plum paste, garlic)	6.00 AZN
Sürhüllü Quru Ətlə/Surhullu with Dry Meat (quru ət, quru dolma, sürhüllü xəmiri, palçıq turşu, sarımsaq/ jerked meat, dried stuffed intestines, surhullu, plum paste, garlic)	9.00 AZN
Yarpaq Xingalı/Traditional Pasta (dana əti, baş soğan, sarımsaq, qatıq, əridilmiş kərə yağı/ pasta cutted into leaves/sheets, minced veal, onion, homemade yoghurt, garlic, melted butter)	9.00 AZN
PLOVLAR/RICE	
Səbzli Plov/Rice with Meat and Greens (quzu əti, düyü, göyərti, baş soğan, limon suyu, əridilmiş kərə yağı/ lamb meat, greens, rice, lemon juice, onion, melted butter)	15.00 AZN
Turşu Qovurma Plov/Rice with Meat and Dry Fruit (quzu əti, düyü, şabalıd, ərik qurusu, kişmiş, alça, baş soğan, əridilmiş kərə yağı/ lamb meat, rice, chestnut, dried apricots, raisins, cherry-plum, onion, melted butter)	17.00 AZN
Qozlu Plov/Rice with Walnut (quru ət, quru dolma, düyü, xırda lobyə, qoz, əridilmiş kərə yağı/ jerked meat, dried stuffed intestines, rice, small beans, wallnuts, melted butter)	22.00 AZN

İSTİ YEMƏKLƏR/MAIN COURSE

Piti (quzu əti, quyruq, noxud, alça, şabalıd, baş soğan/ lamb meat, sheep tail, chickpea, cherry-plum, chestnut, onion)	7.00 AZN
Pip Dolma (pip yarpağı, quzu əti, düyü, göyərti, qatıq/ minced lamb meat wrapped in linden leaves, rice, greens, homemade yoghurt)	7.00 AZN
Yarpaq Dolma/Grape Leaves Dolma (üzüm yarpağı, quzu əti, düyü, göyərti, qatıq/ minced lamb meat wrapped in grape leaves, rice, greens, homemade yoghurt)	8.00 AZN
Coban Qovurma (Quzu və ya Dana əti ilə)/ Braised Lamb or Beef (quzu və ya dana əti, kartof, rəngli bolqar bibəri, pomidor, baş soğan/ lamb meat or veal, potatoes, colored bell pepper, tomatoes, onion)	9.00 AZN
Tabaka/Fried Whole Chicken (çolpa, bitki yağı/ chicken, vegetable oil)	14.00 AZN
Can Əti Qızartması Vişnə sousu ilə/ Grilled Tenderloin with Cherry Souce	15.00 AZN
Farel/Trout	12.00 AZN
Berj	12.00 AZN
Qızıl Balıq/Salmon	18.00 AZN
Quzu Sacı/Lamb Sadj (quzu əti, kartof, baş soğan, bolqar bibəri, acı bibər, badımcan, pomidor, əridilmiş kərə yağı/ lamb meat, potatoes, onion, bell pepper, hot pepper, eggplants, tomatoes, melted butter)	18.00 AZN
Toyuq Sacı/Chicken Sadj (çolpa, kartof, baş soğan, bolqar bibəri, acı bibər, badımcan, pomidor, əridilmiş kərə yağı/ chicken, potatoes, onion, bell pepper, hot pepper, eggplants, tomatoes, melted butter)	18.00 AZN



KABABLAR/BBQ

Tikə/Lamb (quzu əti, lavaş, sumax, baş soğan, göyərti/ lamb's flesh, lavash, sumac, onion, greens)	7.00 AZN
Antrikot/Lamb Chops (quzu əti, lavaş, sumax, baş soğan, göyərti/ lamb sirloin, lavash, sumac, onion, greens)	8.00 AZN
Lülə/Minced Meat (quzu əti, quyruq, lavaş, sumax, baş soğan, göyərti/ lamb meat, sheep tail fat, lavash, sumac, onion, greens)	8.00 AZN
Qozlu Lülə/Minced Meat with Walnut (toyuq filesi, quyruq, lavaş, qoz, sumax/ chicken fillet, sheep tail fat, lavash, walnuts, sumac)	12.00 AZN
Hind Quşu/Turkey (hind quşu, lavaş, baş soğan, sumax, göyərti/ turkey meat, lavash, onion, greens, sumac)	12.00 AZN
Novbahar Kababı (can əti, quyruq, lavaş, qoz, baş soğan, sumax, göyərti/ beef tenderloin, sheep tail fat, lavash, walnuts, onion, greens, sumac)	18.00 AZN
Tərəvəz/Vegetable (badımcan, pomidor, acı bibər, lavaş, sumax/ aubergines, tomatoes, hot pepper, lavash, sumac)	3.00 AZN
Kartof Lüləsi/Mushed Potato (kartof, quyruq, baş sogan, lavaş, sumax, göyərti/ potatoes, sheep tail fat, onion, lavash, greens, sumac)	3.00 AZN
Külləmə Quyruqda/Potato with Lamb Fat (kartof, quyruq, lavaş, sumax, göyərti/ potatoes, sheep tail fat, lavash, greens, sumac)	4.00 AZN

Qiymtlərin üzrinə 5% servis haqqı əlavə olunacaq
Qiymtlər Azərbaycan manatı ilədir və bütün vergilər daxil edilmişdir



ŞIRNIYYAT/DESERT

Qızardılmış Şirin Gürzə/Sweet Fried Gurze (findiq, şəkər tozu, şəkər pudrası, bitki yağı/ hazelnuts, sugar, sugar powder, vegetable oil)	6.00 AZN
Novbahar Deserti (Novbahar kremi, oreo peçenyası, qoz, espresso kofe/ Novbahar cream, Oreo biscuits, walnuts, coffee espresso)	9.00 AZN
Alma və ya Armud Piroqu/Apple or Pear Pie (alma və ya armud, karamel sousu, darçın, dondurma/ apple or pears, caramel sauce, cinnamon, ice cream)	9.00 AZN
Tiramisu (tiramisu kremi, savoyardi peçenyası, kofe, kakao tozu/ tiramisu cream, savoiardi biscuits, coffee, cacao powder)	9.00 AZN
Mövsüm Meyvələri/Seasonal Fruits	10.00 AZN

AVROPA MƏTBƏXİ/EUROPEAN CUSINE

QƏLYANALTILAR/ STARTERS

Brusçetta Mal Əti ilə/Beef Bruschetta (mal əti, pomidor, badımcan, pendir, göyərti, xardal/ beef, tomato, eggplant, cheese, herps, mustard)	10.00 AZN
Brusçetta Qızıl Balıq ilə/Salmon Bruschetta (qızıl balıq,pomidop,yumurta,pendir,xiyar,ğöyərtil,sarımsaq/ salmon,tomato,egg, creem cheese, cucumber,herps,garlic)	12.00 AZN
İstiotlu sousda Krevetlər/Spicy Shrimp (krevetlər,açılı bibər,portağal suyu, sarımsaq,ğöyərtil/ shrimp,chilli pepper,orange juice, garlic,herps)	12.00 AZN

Qiymtlərin üzrinə 5% servis haqqı əlavə olunacaq
Qiymtlər Azərbaycan manatı ilədir və bütün vergilər daxil edilmişdir

ŞORBALAR/SOUP

Pendir Şorbası/Cheese soup (labne pendiri, viola pendir,qaymaq,holland pendiri/ cream cheese,cheese viola,cream,holland cheese)	6.00 AZN
Ispanaq Şorbası/Spinach soup (ispanaq,kartof,soğan,qaymaq,yumurta/ spinach,potato,onion,cream,egg)	6.00 AZN
Ətli Mərcimək Şorbası/Beef Lentel soup (ət,pomidor pastası,qırmızı mərci,kələm,yaşıl bibər,kök,ispanaq/ meat,tomato pasta, red lentil,cabbage, green pepper,carrot,spinach)	6.00 AZN
Pomidor Şorbası/Tomato soup	6.00 AZN

SALATLAR

Toyuq Salatı/Chicken Salad (toyuq, göbələk, qaymaq/chicken, mushroom, cream)	7.00 AZN
Bekmez Souslu Toyuq Salatı/ Chicken Salad with Molasses Dressing (toyuq əti, xiyar, kök, alma/ chicken, cucumber, carrot, apple)	7.00 AZN
Ətli Göbələk Salatı/Beef Salad wiht Mushroom (ət, turşu göbələk, turçu xiyar, yaşıl bibər, qırmızı bibər/ meat, mushroom pickled, cucumber pickled, green pepper, red pepper)	7.00 AZN
Toyuqlu Sezar Salatı/Caesar Salad with Chicken (toyuq əti, pomidor, cezar sousu,kahı, parmezan pendiri/ chicken, tomato, chaeser dressing, lettuce, parmesan cheese)	8.00 AZN
Krevetli Sezar Salatı/Caesar Salad with Shrimp (krevetlər, pomidor, cezar sousu,kahı, parmezan pendiri/ shrimps, tomato, chaeser dressing, lettuce, parmesan cheese)	13.00 AZN
Bri Pendirli Meyvə Salatı/Fruit Salad with Brie (brie pendiri, alma, portağal, üzüm,badam, bal, nanə/ brie cheese, apple, orange, grape, almond,honey.green mint.)	12.00 AZN
Küncüt Sousunda Krevet Salatı/ Shrimp Salad with Sesame Dressing (krevetlər, kahı, göyərti, xiyar, pomidor/ shrimp, lettuce, herps, cucumber,tomato)	14.00 AZN

İSTI YEMƏKLƏR/MAIN COURSE

Toyuq Feslidə/Chicken with Creap (toyuq, göbələk, qaymaq, holland pendiri, yumurta/ chicken, mushroom, cream, hollan cheese, egg)	8.00 AZN
Can Əti Medalion/Beef Medalion (mal əti, pomidor, badımcan, bolqar biberləri, göbələk, qaymaq, xardal/ beef, tomato, eggplant, bulgar peppers, mushroom, cream, mustard)	20.00 AZN
Can Əti/Tenderloin Steak (can əti, pomidor, jalapeno bibər, bolgar bibər rengli, göbələk, cəfəri, sarımsaq/ beef, tomato, jalapeno. bulgar pepper, mushroom, parsley, garlic)	20.00 AZN
Qızardılmış Farel/Grilled Trout (farel, kartof, pomidor, limon/trout, potato, tomato, lemon)	12.00 AZN
Qızardılmış Qızıl Balıq Nar Sousu ilə/ Grilled Salmon with Pomegranate sauce (qızıl balıq, kök, badımcan, nar sousu, göyərti, bolgar bibəri, limon/ salmon, carrot, eggplant, pamegranate sauce, herps, bulgar pepper.lemon)	22.00 AZN
Əriştə Qaymaqlı Sous ilə/Fettucini Alfredo (toyuq file,göbələk, əriştə barilla, qaymaq, parsmesan pendiri/ chicken breast, mushroom. fettuchini barilla, cream, parmesan cheese)	8.00 AZN
Qızıl Balıq ilə Əriştə/Fettucini with Salmon (qızıl balıq, əriştə, qırmızı soğan, ispanaq, qaymaq, parmezan pendiri/ salmon, tagliatelli barilla, red onion, spinach,parmesan cheese)	12.00 AZN
Sisiliya Üslubunda Spagetti/Spaghetti Sicilian (krevetlər, kalamarı, soğan, pomidor,ağ şərab, spagetti/ shripms, calamari, red onion, tomato, white wine, spagetti)	12.00 AZN
Club Sandwich (tost çörək, pomidor, turşu xiyar, toyuq əti, kahı,holland pendiri/ tost bread, tomato, cucumber marinated, lettuce, holland cheese)	7.00 AZN
Chicken Burger (toyuq əti, soğan, mayonez, pomidor, turşu xiyar, kahı,holland pendiri/ chicken breast, onion, mayonesse, tomato,pickled cucumber, lettuce, holland cheese)	8.00 AZN
Beef Burger (mal əti, soğan, mayonez, pomidor, turşu xiyar, holland pendiri/ meat, mayonesse, tomato, pickled cucumber,holland cheese)	9.00 AZN

PIZZA

Pollo (tomat sousu, mozzarella pendiri, toyuq əti, pomidor, bolgar bibəri, xəmir/ tomato sauce, mozzarella, chicken breast, tomato, bulgar pepper, dough)	10.00 AZN
Capichosa (pomidor sousu, mozzarella pendiri, göbələk, vetcina, xəmir, gaymaq/ tomat sauce, mozzarella, mushroom, ham, dough, sour cream)	12.00 AZN
Salami (pomidor sousu, mozzarella pendiri, salami, sosilər, turşu xiyar, xəmir/ tomaot sauce, mozzarella, salami, sosis, cucumber pickled, dough)	13.00 AZN
Pepperoni (pomidor sousu, mozzarella pendiri, jalapeno bibəri, xəmir/ tomato sauce, mozzarella, jalapeno, pepperoni, dough)	14.00 AZN

KIDS MENU

Meyvəli Dondurma/İce Cream with Fruits	3.00 AZN
Toyuq Şorbası/Chicken Soup	5.00 AZN
Mini Pizza	5.00 AZN
Mini Burger	6.00 AZN
Kotlet Kartof Puresi ilə/Meat Balls with Potato Pure	6.00 AZN
Naggetsler/Nuggets	8.00 AZN
Pendir Topları/Cheese Balls	8.00 AZN

A stylized, dark grey illustration of an olive branch with leaves and olives, positioned diagonally across the page. The branch starts from the bottom left and extends towards the top right. The olives are depicted as small circles, some with a dark center. The leaves are elongated and pointed.

Növbəkar

RESTORANI

Heydar Aliyev Avenue
Gakh, Azerbaijan, AZ3400

Tel. (994 2425) 55202
Fax (994 2425) 55204
www.elresort.az